

Fərmanova Aynur Ramiz qızı



Fərmanova Aynur Ramiz qızı Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Dillər Universitetinin “İngilis dili” fakültəsinin ingilis və alman dilləri ixtisasının əyani söbəsinə daxil olmuş, 1994-cü ildə həmin fakültəni bitirərək ingilis və alman dili müəllimi ixtisasına yiyələnmişdir.

2002-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dillər” kafedrasında müəllim, 2011-ci ildən baş müəllim, 2019-cü ildən isə dosent vəzifəsində çalışır. Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarəetmə” fakültəsində “Xarici dildə işgüzar və akademik kommunikasiya” (İngilis dili) və “Beynəlxalq münasibətlər” ixtisasında “İxtisas yönümlü İngilis dili” fənlərini tədris edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2017-ci il tarixli qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 22 iyul 2019-cu il tarixli qərarı ilə isə “Dillər” kafedrası üzrə dosent elmi adı almışdır.

Pedaqoji iş stajı 25 ildir. 20 elmi və tədris-metodiki işi vardır, Onlardan 1 kitab, 1 dərs vəsaiti (ingilis dilində), 1 fənn proqramı, 17-si elmi məqalədir (5-i ingilis, 1-i rus, 1-i türk dilində).

Azərbaycan Respublikasının müstəqilliyinin və Xəzər Universitetinin yaranmasının 20 illiyinə həsr olunmuş Beynəlxalq Konfransda, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasının xarici siyasəti” proqramı üzrə qısamüddətli ixtisasartırma kursu keçmiş və müvafiq sertifikatlarla təltif olunmuşdur.

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Kitab, dərs vəsaiti və proqram

1. İngiliscə-azərbaycanca beynəlxalq sənədlərdə istifadə olunan ixtisarlər. - Bakı, Mütərcim, 2007, 100 s.
2. Professional English in Use International Relations. - Bakı, Zərdabi, 2018, 208 s.
3. “Xarici dil” (İngilis dili) fənninin proqramı. - Bakı, Zərdabi, 2018, 26 s.

Elmi məqalələr

1. Heydər Əliyev və Azərbaycanda dil quruculuğu. - “Heydər Əliyevin 80 illiyinə” həsr olunmuş aspirant və müdavimlərin elmi konfransın materialları, DİA, Bakı, 2003, s. 197-198.
2. Azərbaycan Respublikasında dövlət dilinin əhəmiyyəti haqqında. - Azərbaycan Dövlət Dillər Universitetinin Elmi xəbərləri, Bakı, 2004, № 1, s. 100-101.
3. Pedaqoji prosesin təşkili formaları. - “Heydər Əliyevin zəngin siyasi. mənəvi irsi üniummillli sərvətimizdir” mövzusunda aspirant və dissertantların elmi konfransın materialları, DİA, Bakı, 2004, s.113-114.
4. Dövlətçilik tarixində dil quruculuğu problemləri. - Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri, Bakı, 2005, № 1, s.225-227.
5. Azərbaycanın dövlətçilik tarixində dil quruculuğu məsələləri - “Azərbaycan Respublikası siyasi-iqtisadi tərəqqi yolunda” mövzusunda aspirant və dissertantların elmi konfransın materialları, DİA, Bakı, 2005, s. 204-207.

6. Xarici dillərin tədrisində informasiya-kommunikasiya texnologiyalarının rolu. - "Dövlət İdarəçiliyində İnformasiya Texnologiyalarının tətbiqi" mözusunda elmi praktik konfransın tezisləri, Bakı, 2008, s.60-62.
7. Azərbaycanın beynəlxalq mədəni əlaqələri YUNESKO və İSESKO ilə əməkdaşlıq kontekstində. - Azərbaycan Respublikasının müstəqilliyinin və Xəzər Universitetinin yaranmasının 20 illiyinə həsr olunmuş beynəlxalq simpozium. Xəzər Universiteti Nəşriyyatı, Bakı, 2012, s.459- 467.
8. Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməndə YUNESKO ilə əməkdaşlığın rolu. - "Geostrategiya" jurnalı № 02(14), Mart - Aprel, Bakı, 2013, s.55-60.
9. Heydər Əliyevin Azərbaycan – YUNESKO əməkdaşlığının genişlənməsində rolu. - "Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının Banisidir" mözusunda doktorant və dissertantların elmi konfransının materialları, Bakı, 2013, s. 202- 211.
10. Направления и динамика развития сотрудничества Азербайджан с ЮНЕСКО. - «Право и политология» Международный научный журнал, Кишинев, №26, июнь, 2014, стр.66-70.
11. Azərbaycan'ın Uluslararası İlişkilerinin Genişlemesinde UNESCO ile İşbirliğinin Rolü. - Sosial Bilimler Araştırma Dergisi. Yıl:IX, Sayı:22, Eylül-2013, s.123- 132.
12. Azərbaycan - YUNESKO əməkdaşlığının istiqamətləri və inkişaf dinamikası inkişaf dinamikası. - "Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2013, №3(43), s.213- 222.
13. The role of cooperation with UNESCO in the development of international relation of the Republic of Azerbaijan. - "Science and world" International scientific journal, Russia, Volgograd, 2016, №9 (37), Vol I, c.88-92.
14. The main priorities and dynamics of development of Azerbaijan-UNESCO cooperation (1992-2017). - "Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2017, №2(58), s.297- 304.
15. Mrs.Mehriban Aliyeva's role in expanding of International-Cultural Relations of Azerbaijan - "Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal. 2018, №2(62), s.161-170.
16. Development Dynamics of Azerbaijan – UNESCO Cooperation: Success and Achievements - "Dövlət İdarəçiliyi": nəzəriyyə və təcrübə. Elmi-nəzəri və praktiki jurnal.2019, №1(65), s.171-180.
17. Mrs. Mehriban Aliyeva's multifaceted activity serves to expand international reputation of Azerbaijan - "Science and world" International scientific journal, Russia, Volgograd, 2019, №8 (72), Vol I, c.88-92.

e-mail: farmanova.aynur@gmail.com
aynur.farmanova@teams.dia.edu.az

Əlaqə tel: 012-492-81-14 (iş)